

# FANİLİKDƏN BAQILİYƏ... – şəxsiyyət və istedadlı qazanılan əbədiyyət



Ismayil Sadiq

İsmayı<sup>2</sup> Şaklı. Bizim nessillerin - ömrünün müjyan hissisi sovetler döneminde keşfı ınsanların öz-sökündün opşuması, milli rühu boyandı, manavi dayarları sadıqlınamı muqaddas misyili müslüm, qalama aldiğι arşalarla bir Azərbaycan, Şərqi dünyadan, xalqın azadlığı, kamilli, dönyağının formalaşması, galaxiya boyunca yarınlanması yolunda böyük rəla maleyi yağız... Bu il 100 yaşam tətbiq olur, 24 idir ki, cismən aramızda deyil, lakin dövlətimiz və xalqımız Onu unutmur. Elə yüzüllik yubileyilə alaqadır özü bacısı canib İlahiyən imzaladığı sarancan, respublikayı dünyadan kutluyən tədbirin de deyilənlərin bariz nümunəsidir. Xalq yaqınlığının özü Azərbaycan Jurnalistlərinin sadı, tanınmış qalın adamı Elçin Şaklı ilə səbətbənzidə da hamını adıbəyliyindən sim cızalandı, möhtəşəm ömrü yolu və yaradıcılığının ay-ayrı maqamların xatırladı:

- Elçin müslümlə, atanızın - Xalq yazıçısı İsmayıllı Şıxlının 100 illik yubileyinin keçiriləsi ilə bağlı Prezidentin sərəncamını necə qarşılardınız? Ümumiyyətə, belə bir sənədin imzalanacağınızı nüvələrdindənizmi?

- Çoç yaxşı qarşılıdım və ölkə rəhbərinə minnətdarlığını bildirəm! Əsas odur, insanlar, şəxsiyyətlər, görkəmləri ziyanlımız unudulmasınaş - bu mənada açığını deym, rəsmi sarancamı gözləyirdim və yaxşı ki də oldu. Həmimiz sevindik. Cənab İlham Əliyevə alıñımız adından bir dəha təşəkkür edirəm!

- Mərhum yazıçı vaxtılıq tələbələrlə görüşdə nazmından nasra keçidini redaksiyaya təqdim etdiyi "Quşlar" şeirinin ciddi redaktaya məruz qalaraq iki başqa varianta - "Daşlar" və "Şəhər"ə dönüşündən narazı qalması ilə izah etmişdi...

- İsmayıllı Şix ölü barada yazaç, müşahibelerinde, evda biziyle sohbetlerinde da deyirdi, epik löhüllerin nesrle taqdîm onunçun dâha mağbul idi. Antik abiyatdaydan - Homer'in "İlliad" ve "Odissaea"ından, Sardan "İlahî komedyada" sindan üzü bar, dura, elaca da qadın va müasir Azcarayban abiyatdaytan xeyli sayıda epik tasvirlerin nâmî verilmis nûmânaları var. Atam işa rastlaşdı, müşahidâ etdiyi hadisaları, hayatı gerciklikleri, tâxşiyûlunun mühsânlarını nasmî fâdîn effektiş sayı.

Doğrular, hamının bilgisine ve yıkılık malumatlarına asasın  
adabı yaradıcılığı "Osşalar" şerisi ile qadın qoyp. Amma özü de  
şəyərlidir və bəzədə bəşürünki, bəzə, yaradıcılıq başla-  
maq deyildi, sadəcə, 1938-ci ilda "Adabiyat" qəzetində ilk şerisi  
ıslaq üzü görmüşdü. Bilsirinç, adabiyatı rəsmən 1947-ci ilde "İslaq  
üzü madanlılığı" jurnalında nəşr etdi. "Hakimin nağlı"  
hekayesi ilə galsada, asılnda, mühərribə qadár da yazdırıldı. Hamin-  
dövrdə qalama aldığı "Gündülyi"nə 30 İl sonra çap etdirildi. O zaman  
aksarıyatlardır, xüsusən ya-pozu adamları gündülük tutular və  
ast. Haqqıqlar, realıqlar elə orada idi. İsmayıllı müslüm gündülük  
qeydlərinin mühərribə illərindən da davam etdirilmişdir - her hələ boyuk  
asərlər görç üçün işininqalar, qalıcı tacribulardır...

- Gözlenilməndən mühərrihə mövzusuna keçdiq, ümumiyyətə, adabiyatda harbə sülhün qarşılıqlıdrımları ve ikinciyyət-lik yarışma, açıq sama, dostluq, an pis bərsığın an üstünən yaxşılığı, humanizm ideyalarının töbliği daim aktualdır. İsmayıllı müallim bir asgar, döyüşü olduğunu, cəbhənin bütünlük dəshəklərinə gözü ilə gördüyündənəm mövzuya yanışmas tamamilə fərqlidir.

- Bilirsiniz, antak taka mührâba barda vox, ümumiyat, ya radîciliğin boyu ancaq gördüyün ve bildiyi mövzûlarda İslâdimi hamşâr vurguluyâ. Tabii ki, bâdi asar taxâyyûşün mümkin deyil, amma sünî, qondarîn seylerden hec vaxt yazmâb. Ebû îrsîda ismîn "Câbâ'în hâsiyyet" - "Konserv utulur," "Harâsan, ay oğlan," "Kerç sahârlarında" sairin xüsusi yeri var beldiynim kimi... Sonra psylanlar

- "Olu" nazarîn i, digartular arasında gâtirdi, amma sandalliteli nöötgeyî-nazarînidan asa "Câbâ'în gundâliklî" idi. Ona neqâ ilâzî capa vermek istândı, sonra "Literaturyey Azârbaycan"ın baş redaktori han, da mührâba istârîkci iyan Têrkîvâya maslahatlaşdırıldı.

qonşumuz şair-tərcüməçi Abram Plavnik gəstərdi, nə isə, qərara galıldılar ki, bu gərk çoxdan çap olunub geniş oxucu kütləsinin ixtiyarına veriləydi...

Bazı magamlar vardı ki, çıkışılması maqsadıuyaşın sayıldı, masalan, hamîn daftârçalarının postu çocukların Almanya gitmek için hafı arzında mülki ahamî, xüsusan qadınlara karşı zorakılı halları barâda qeydlarını çap variantına salmadı. Düzür, 30-40 il sonra eyni motivi yazarlar Qarab matbuatına ayaq aymaqâ başladı, amma aramda senzuruz-zədzis, qolbinin hökmüyle bela iyrancı geylərin aşırında getməsinizi istəmadi.

Hala yineyletmeyip "Gündaly"ın alayzaya variantında oxdujum coxşaklı epizodlar, qanlı savaş sahnaları yaddaşmadır, yazırı kzi, qoşunşaların ağır mağlubiyəti, war gericiliklərindən sonra toparlanış siddəti aks-hucuma keçdi, topçular canzı insan bəndalarına örtülmüşdə, biz meyitərin – öz asgarlarının və düşmən casadalarının üzəri ilə irallıqdan macburiyətyində qalmışdır. Arıq buna heç kim xəhmiyyət vermirdi... Lakin birdan dayanıb qorçularına çıxın itulşan Uruk ağsı ni işlədi, baxır, təsəssürflərin. Görün, yaşıqının tund boyalarla işləşidiyir sahna mührərbəyi, qatilama na boyda nifrot yaradın: insan qırığını kütüvəlaşdırdıyan adılaş, tabib qəbul olunur, köpəye işa hamının ya-ziqj gəlir...

- İsmayıllı müslümlər yeniyetmə yaşılarından - Kosalar kənd məktəbinin Azərbaycan Pedaqoji İnstitutunun auditoriyasına qədər böyük bir dırıq oşatalyan pedaqoqı faaliyyəti müşəl olub. Və təsadüfi deyil ki, mərhəm yazının ən gözəl obrası elə tələblərinin onun haqqında söylədikləri və qələmə alıqları xatirələrdə canlanır.

- Atamın atası da pedagoq idi. Qəhrəman babaın Oarı Mülliətin Seminarınıya bitirmiş, uzun müddət rus dilinin tadrisi lağı maşğıl olmuş, mütaricimlər eləmisi. Hatta müallimlik fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində xidmətlərinə görə 30-cu illərdə "Lenin ordeni" də alıb. Amma qızı ebarətin ki, oğluna rus dilini öyrətməmişdi. Atam rus dilı bilgiliyinə yalnız özü çalışmaqla yiyənlib. Tabii ki, belə bir mühitdə dünyaya qoç azañ, boyübüt boy-a-başa çatan şaxs da pedagoq sahaya mevli olmazı idi..

Oazax pedaqoji məktəbinin orta ixtisas təhsili ilə Kosalar kənd məktəbində baş dəstə rəhbəri və müslüm işləyib. Sonra Azərbaycan Pedaqoji Institutunun dl-əsbyutib fakultətinin birincə rayon qaydib, həmin orta məktəbdə dərs hissə müdürü kimi çalışıb. API-nin filologiya fakultəsində aspirant, müslüm, baş müslüm, xərci ölkələr adşabivisi kafedrasının müdürü olub.

Fikir verirsiniz, İsmail Şıxının elmi-pedagoji mövqeyi yazılığını da sırayat eliyib, bütün读者larından bir maarifçi xatti keçir. Aleksey Osipovic Çemayıevskini çocukların galma rus kimi tanyar, amma Şamaxı malakanlarındandır, o dövrde bizim ana dilimizde "Vatan dili" darsıyla yazmışdı. Atam onun başında material toplama üçün tıbbi ol Türkçe'den Okrua arkadaşlarına istabiy. Tabii ki, müslüm

öñüñ ham da ona görə müqaddas ve şaraflıdır ki, sağırdalar, tabalarların hayatı, fealiyyetinde yaşar, davam edir. Müşkil Şix'ın ocosyayı istedidi yetirmaların adabıyetçiliğinin elmine müxtalı sahalarının yükünü çırılındırda daşıyarak sanballı asarlar yaşırıydırlar. Man, alla üzümleñin hanımına – her hansi olamadat hadisden, yübleyden asılı olañraya müslümânlarıñ  
çırılından xatralarını müxtalı topulardan, gazet-jurnallardan oxuyur, qaldırınlardan okuyur, yine salınlardan yada salınlardan...

- Rusçanı öz gúcuna öyrändiyini dediniz, amma bu dilden mükemmel tərcümə eserlerinin də müəllifidir. Ümumiyatla, tərcümə işini necə dayarlılandırırırdı?

- Tercüme işine çok büyük ahamiyet verirdi. Tercüme Markazının yaradılması ideyası da ondan gelmemiştir. Hamin qurumun bütün sanadlaşmasını, rəsmi qurumlardan keçirilmasını da özü elamışdır. Naya görə? Cünki hala sovet dövriyində SSRİ-nin dağılmasına 15-



Onlu türk şairi Nazim Hikmet  
Azərbaycan yazıçılarının qonağı

O İl qalğınsı Gürcüständer nəhəng bir Tərcümə Mərkəzi fəaliyyət östəndir. Və təsəvvürünə getirin ki, onlar Sərvəntəsi ispanan birbaşa qurucu dilinə tərcüməsi ilə məşğıl illər. Rusiyadan tərcümə məktəbi çox möhtəşəmdir, üzün ilanı dəniz adyabının tələblərinini özlə dillərinə çevirib kifaiyyər yığdır. Bizzət da yaxşı tərcüməçilər var, amma barmaqla söyleşəq qadardır. Son illar rüyajurnalı xəyal tərcümələrim var, ancaq istənilən səviyyədə deyil, yalnız biyabır nöşanalar buraxılır. Qardaşın Rəbi müddət əriyatiş redaktoru işlədi, belə deyək, o hətta ingilis dilində bilməyilməyi sahverdi tuturdı. Nə menədə? Məslən, ingleşlərdə üçüncü əksinə tələr rüskəndi kimi cinsə görə 'she' və 'he' ilə müyyənlaşdır; tərcümədə 'o' deyil, lakin magzino varlığını ki, qadın şəxşində və 'em' kisidi var saj.

- Eşitdiyimizde görür, genç tâdîqatçının elmi araştırmaları, amâzâdlik işi da sünî angellârla rastlaşıb. Hatta dissertasiya müdafiasından ötrü 2 il məzuniyyat götürüb, hâmin arafâda



### "Dali Kür" üzdigindən gərər da tanqidlərlər üzəsib...

- Birbirsini k, o, xarici ölkələr adbbiyatından dars deyirdi. Birinci 1947-ci ildə antik dövrden mövzü götürüb, lakin həmin vaxt bu sahada ciddi adbbiyatçı qızılı vardı, hətta Moskvada laziyi materialların tapılması ciddi müskülər cevirlenmişdi. Sonra keçib Qəribi Avropa adbbiyatına, burada da həm manmalar abz id, həm da baglayıblar söz-söhbət k, sən burjuva adbbiyatının təslisi altına düşünen, nə bilim, burjuva əsrlərinin tablibatçığını sevən Nahayat, Mehdi Hüseynin, yaradıcılığının tadıq eləmək qərarına gəlib, ancaq onun da Mircəfət Bagirovlu münasibətləri yaxşı olmadıqdan sonra keçib. Mərkəzi Komitəyə anomik məktubları yazardı. Həttə plenur saviyasında masala qaldırılmışdı ki, aspiranları Baxtyar Vahabzadə Samad Vurğunun, İsmayıllı Şəhəri ki Məhdi Hüseynin yaradıcılığının tadıqatı da maşquldu. Yazarlar Birtəyində miliatlıqlıq, yərlibazlıq bas alıb gedir. Atam dissertasiyanı 1949-cu ildə bitirib təhlil versə, da məzə sadalanın sabablarından yalnız 1954-cü ildə müdafiə edib. Azərbaycan Pedagoji Institutunda müallim, sonra bəlli müallim kimi çalışmış, Stalinin vəfatı, Bagirovun tətbiüb istintaqda calılmış, qulallanma vələm prosesləri arafasında çağırımlar k, bəs sanin dissertasiyanı vardi, gətir. Deyir, man də qoşuluya evda şəkfinə başına atmışım, üstündə toz basmış, goturub evdə salə apardım və müdafiə eddim...

Elini üçün ayrılmış məzuniyyətə yaradıcılığın işinə görəsinə gəldikdən isə, görür, yər, və bən yaqıcı növbəti lozıq kampaniyaśi imiş, ki elə malum müşkülləri - yər dissipasiyanı sünə bəyərlər üzütsüçünə bildiñindən vaxtdən də samarəli istifadə qəran verib, natiqəcə. "Dali Kür" kimi bir sər yaranıb.

1956-cı ildə dosent elmi dərəcəsi alı. Professor titulu elmi-pedagoji fəaliyyət gəru verilir, artıq keçmişdir və doktorluk müdafiə etmədən də hamim adı bilər. Evin dənəşləndən səbhətlər görə, iki dəfə sandalar hazırlınlardı, ancaq Moskvadan rüyət istanlyndan görə bundan qəti şəkilde imtina etdi. Üç-dörd yaradıcı vəzifədə klub və hamisindən də öz istəyi istəfa verib. Yeganə təsəvvüfləndi hal 42-lə qədar qəbul müləmim pəşəsindən getmişdi. Bu sahada həm manavı cəhatdən rahat idi, həm də kiməsə nasa eyratnakən həzz alırdı. Neçə illər dərə deməsindən mövzuların gözəbəgli bilinməsinə baxmayaq, dairə muhazirəndən, se-

minardan avəl mövzuları nəzərdən keçirir, həfizəsini təzəlayardı. Yəni təhsil ocağını, auditoriyanı, tələbələrlərə ənşiyatı müqaddas bir, işsə çox müsəllyatlı yanşasdı.

- Yeri gəlmışken, "Dali Kür" romanı assasında çəkilmiş filmdə Moskva şəhərərinin müdaxiləsinə - bəzi hissələrin çıxarılmamasına reaksiyasına necə oldu?

- Ekranda sənədaridə iki böyük və asas sahnenin xüsusiyyətindən və finalın dayışdırılmasından sonra atam keşkin münasibət sərgilədi. Filmin qəbuluna etirazını bildirə və 6 ay nümayişinə icazə vermedi. Anma sonra həm quruluşlu rejissor, həm də radıcı kollektiv - hansı ki, iylərni əziyyət çəkib macəvəclarını alıb bilmirdilər - xahiş olu və dəha qox buna görə filmin yayımı, ekranlara çıxmasına razılaşdı.

- İsmayıllı müallim görkəmli ictimali-siyyasî xadim, vatanın, mülkinin ağırlıqlarının ḥər cəhdə vələm kimi da tez-tez xətfərlərin... Bərarda ne deysə bilsiniz?

- Bir aq şəlon kimi səsləndən da, deməliyim ki, İsmayıllı Sixlı xalqın içindən çıxmışdı, sədət külətlərin dərđi-sarıra yaxşı balad id və özünü onlardan ayrı tasavvür elərdi. Sovetlər dövründə



Bakı zəhmatkəs deputatları Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, Bakı şəhər partiya komitəsi, Azərbaycan KP MK, Həmkarlar Şurası raysat heyətinin üzvü seçilmişdi. Seçidiyai dairəyə mənsubluğundan asılı olmayaraq, həsin qanunu, adətə soykənan çağışmanın özündən səssiz qalmazdı. Bir ziylə, yəzici olaraq manzıl-müsəjt problemindən tətəfələn, tapdalanın haqqınbanasında müraciataları müsbət cavablaşdırıldıqda çalışırdı. Yaradıcılıq birliklindən məqam sahibi olanda - "Azərbaycan" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, sadıq, Ağsaqqallar Şurasının sadri, SSRİ Yazıçilar İttifaqının katibi vəzifələrindəndən insanlara xüsusən gəncərlər daim qopya göstərir.

İmparatorluğun cöküşü, suverenlik uğrunda mübarizə ilərindən bütün proseslərin, təbədülətlərin işindəndi. Man hər seydən öncə son-surur hissə keçirirək, dovlətinin, ölkənin azadlığınından ötrü yaşaqlan, onun müstəqilliyin dəstəkləyən bir kinsin olduğunu, yəni Azərbaycanın istidlaliyyətinə səs verən 48 deputatdan biri da atıldı!

Dogrudur, görünür, zərbələrdən qorumaq məqsədilə bizi antisovet

rühunda böyütmemişdi, amma yeri gəldikdə ham boyundurduğda qalb dünyaya aqla bilməməyimizdən təsdiş, ham da bütün bu asılılıqlara son qoyulacaq prognosları ilə yönündərdi. Misal üçün, şəhərde, Nizami küçəsində gəzəndə deyirdi ki, Şura hökuməti 15-20 il de gec gəlsəydi. Bakı tiliklär, memarlıq-arxitektura usulubu ilə Parisa donanıçı... Bulvarda gəzirdik, yani məzədik çox yaxın dostum birdən Kirəvan heykəlini göstərib "İsmayıllı ami, bəs noolqacə ey..." deysə sorusdu. Atam dedi, ay bala, nə qədir ki, bələcə qəbul olundu. Həm qazanın yoxdur, vaxt gələr, xalq ayağı qəlxə bəli bütür yuxarı, siz görəməsədə, ovadılardın, nəvərlərinə görə... Sonradan 2-ci Ağdam batalyonundan döyüşən hamin dostum hərbi formada gəlmİŞdi, yəni uşukluq gəzirdik, atıq Kirov aşırmışsın, gül-a-gülə söylədi ki, İsmayıllı ami, dedikləriniz doğruldı, sükrə Allahı, biz de gördük. Atam da "aqibatlarını birləşdir, amma bəli təlizlik gözəlməndən deyə məmənənlərdən gülümşəndi. Yəni bələ dəşüncəyə, təfakkürə, arzuya, amala malik bir şəxs həz zamanın konşadı durmaq bacarıcamzdı, ona görə də güclü, imkani artırmaq xərçəni isərgəndim. Bəlkə də, hədəfəsən nisbatan cəvəx vaxtlarına düşüyəndi, həda cox ələ gedərdi, amma yaşlı ya sahətli müəyənə maneqüllər tövridi.

- Hətta "səpi özümdən olan bəttar" və sair deyimləri, zərb-məsələri da yadigar qalıb...

- Ha, bu maşhur hadisə 1989-cu ildə - 1987 yubileyindən baş verib. Azərbaycan KP MK-nin 1 katibinə də birinci sıradə aylığımızda və İsmayıllı Şəhərin şəxsi xitabın deyirdi. O işə, görünür, keçdiyi məktubluq təsirindən nə qədər qəribə da olsa, avval alı calıd, sonra xaxınlıq yubilyarla al tutub görüşü və opüşü. Atam sonra evdə danışındı ki, çox qəribə adadırm, "Səpi özümdən olan bəltə" qismindən man bunu nəzərdə tuturdum, bəzə qəlbən boynunu qucaqlayır, elə davranıv k, guya həcən xəbəri yoxdur.

- Elçin müslümlə, siz maşhur yazıçılardan yaşıdadı, böyük əsərlərin yaradıcı, maraqlı diskursları, sonat səbhətləri itə zəngin ki bir məkannda doğulub böyümüşdür. Hamin ünvanlarında keçən iləri necə xətfərlərsiniz?

- O zaman Hüsus Hacıyev adlanı, indi Azərbaycan Küçəsindən Yazıçılar binası, qaynar hayatı ilə bağlı çox şirin, kövrək, nostalji xəttalarında var. Adbbiyatımızın ləp yaşı nəslü - Samad Vurğun, Mırza İbrahimov, Süleyman Rüstəm, Məmməd Rahim, Ləhrimovdan başqa sonrakı nümayandalar - Baxtyar Vahabzadə,



İlyas Əfendiyyev, Mirmehdi Seyidzadə, Əhməd Cəmil, Hüseyin Abbaszadə, Zeynal Xəlil, Əliağa Kürçayı, Məsud Əlioglu, Əlibi, Salam Qədrizədə və başqaları da oradalar yəsəyirdilər. Dayışış usaqlıq dövərəmiz id, evdən çıxanda bəyliklər "Bəxtijar ami, salam", "İlyis ami, sabahın xeyir", "Qəbil ami, necəsiz" deyə salamlaşmışdı, bəyşizlər şəq cəkib məhrəncəsindən hal-ərvənlər təfərrudlar. Yəni onlar bizzən Azərin, Elçinin, Məhərin ataları, sadıca, ami, dayi, dələr, bir az böyükündən sonra bəlik k, nəhəng şəxsiyyətlər, körfez sənətkarlardır. Yusif Vazir Çəmənzinəmən ovadı, Əkbər Ağayevi, Bayram Bayramov, İsa Hüseynov da hamin unvanda dilar və yığışbır startan çay içkərən yeni əsərlər muzikə etmə kimi, çox gələnənən vər. Məsalən, göründür, Əliağa Kürçayı təzə seirələr yaxud, yaxud İsa müslümlər həkəyə, pəvesə qalma bələ, oxuyurdu, toplaşanlar da digətər diniyələr təfərrudlular - bəzə hissəni çart, bəzən eləvəla da... Müslülfər ya deyilənlər razılaşdır, yə da özündən qıraq məvqeyinə ssəsəndirənlər. Beləcə qızıl, samimi müzakirələr gedirdi, sanki bir adıb birliyi, yərəncidən, klublub. Yəni çox gözəl bir məhənt vərdi... Bəzə balaca olsaq da, qulqumuz bəzi matələrlər çatırı. Xuxan mahallədən yaxın yaşayışdır, həyətdən oyuna razılıq duşur, hərəkət yaradı, hərəkət dərəcədərdir. Bu zamanın nisbatan böyük məhənə usadıqlarımız körkəndərlər...

1972-ci ildə Hüsus Hacıyev adlanı, da da Yəzilər binası adlanı, amma məsəyən dayışışlər nəzərə çarpırdı. Yəni "Hüsus Hacıyev"de yazıçıların özəri yaşıdadırlar və həytələ bəzən məsəlinin casibəsi sayıldı. "Üzərində Hacıyev" da isə bina həyətəz id, yazıçılar seyrək görür, ovadınlardan aqarınca yoxdur.

- İsmayıllı müslümlə Ümido xəmim arasında ülvi məhəbbətdən doğan bir başlıqlın məvcudluğunu baxmayaraq, gec alla qurğub. Məhrübə, maddiyət, təhsil - hənsi fakturən təsirindən?..

- Bilirsiniz, man Cəhərənən babanı görməmişim, amma anımın atasını yaşıt xəttaların qoz xəmili kıldı. Təsəvvür edin, anımlı 5 bacı, 1 qardaş olublar, alla başçısının zəhri, tərbiyəzindən xalalının dördü də gec arə gedib. Yəni aqşapələr bəzə məsələləri heç qurub edilə bilər, ısa elçili galəyindən eşidən cixib gedir. - İlyas 4-5 dəfə elçili galəyindən "yox" caxav aibr, lakin anımla rəyli sevirşinə gələcək galəçək qaynatışının yumasmasına gözəyir. Nahayat, Samad Vurğun, Məhdi Hüseyin, İlvi Vəlyev, Mehdiyən Vəliyev və Osman Sarıvallının elçiliyi ilə problemlə həll etmək qərarına gəlir. Baban da bu kişişlərin sözünü yera sala





bilmir ve 6-7 illik eşq mücadilasına son qoyulur.

- Atanız siza qarşı münasibətdə necə idi, təhsil almaq, ailə qurmaq seçiminizə müdaxilə vardı?

- Əvvələr yeniyetməliyimizdə, gəncliyimizdə bazi-parə şuluqlular müqabilində narahatlıq keçirirdi. Misal üçün, onda mobil telefon-filan yox idi, eva gec galanda anam qapıda qarşılıy় deyinir, arada çevrilib, "a kişi, bayaqdan manə irad tutursan, indi bir səsini çıxart da" söyləyirdi. Atam da oxuduğu qəzeti kanara qoyub eynəyinin altından baxar, deyirdi ki, daha görürəm sağı-salamat galib də... Təhsilimizla ciddi maraqlanır, xüsusən rus, ingilis dillərinə öyrənməyimizə diqqət ayırmışdır. Evinləm barədə təvsiyiləri vermişdi və tabii ki, o yaşda təleyfliki bir məsələ bunsuz da mümkinən deyildi.

- "Ölən dünyam" İsmayıllı Şixlinin son asəridir və bildiyimizə görə yazıya alınmasında Ümیدə xanının da çox böyük rolу olub...

- Texniman 1991-92-ci ilə birinci fasilini özü yazmışdı. Müstaqillik uğrunda mübarizə, Qarabağ savaşı, sair hadisələr başlandı, baş qənisi, bir az da qələmdən soyudu. Sonra xəstələndi, yatağa düşdü, gözləri da xeyli zaifləmişdi, yazılı-oxuya bilmirdi. Anam dedi ki, dərinə, dikta elə, man yazım. Arada, əllarına keçəndə yanım saat - qırıq daçıqə biz da kömək edirdik, amma əsas yüksək anamın üzərinə düşmüşdü. Atamın məxsusi yaradıcılıq mexanizmi vardı: heç vaxt bəyindən bışirmışdı mövzunu kajıza köçürməzdə. Görardin 5-6 ay gəzib-dolaşır, uzağı bir haftaya oturub yazar. Həmin asərin diktasında da cümlələri elə dedi ki, sonradan hər hansı redaktda ehtiyac qalmadı. Mülliimliyindən irəli gələn cümlələri salist ifadə bacarığı vardi. Eləcə dikta elədi və sonra bir dəfə də oxutdurub xırda qeydlərini bildirdi, vassalam. Martin 10-ü idi, söylədi ki, artıq rahat ola biləram... Və inandırıñ sizi, asəri bitirməkdən ötrü dəha 7-8 ay lazımlı gəlsə, yaşayacaqdı...

Anam ali təhsilli həkim idi, keçmiş Basın küçəsində yerləşən poliklinikada çalışırdı, doğrudur, bir müddət bizi böyütmək üçün işdən aralı düşmüşdü... Xalq yazıçısı Mirzə İbrahimov respublika Ali

Sovetinə rəhbərliyi dövründə, sahv etmirəmsə, 1953-54-cü illarda Azərbaycan dilinin dövlət dili statusu barədə konstitusiyaya əlavə qəbul olunmuşdu. İdara və müəssisələrə da taşırıq verilmişdi ki, bütün sənədlər Azərbaycan dilində hazırlanıñ. Anam həmisi zərafatla danışırıñ ki, peşə faaliyyətindən başqa, tərcüməçi kimi da kollektivdə çox hörmətlə kadra çevrilir, ruslar, yəhudilər gəlirlər ki, Ümidoçka, bunu necə yazaq, onu necə qeydiyyatda alaç və sair.

- Övladlarından atanızın adını daşıyan varmı?

- Övladlarım dünaya geləndə İsmayıllı müslim hayatı idи və özü da belə şeýləri xoşlamazdı. Yəni deyirdi ki, İvan İvanıç, Pyotr Petroviçlər təkrarlaşmaq lazımlı deyil. Amma vəfatından sonra dünəyaya galan navama adını qoymuşdur.

Daim yeri görünür, bizi, xüsusiylə Ümidoçda xanıma çox çatın oldu, həmisi nəvələrinə, kitablarına baxıb xəyalə dalırdı... Və ondan sonra çox yaşamadı...

- Mərhum yazıçı fəxri ad və təltiflərə o qədər həvəs göstərməsə də ister sovet, istərsə də müstəqillik illərində müxtəlif mükafatlara layiq görürlüb. Belə xoş xəbərləri necə qarşılıyordı?

- Vəllah, mən adamlar tanıyorum ki, balaca bir nişandan ötrü ürəyi gedir, özünü dağa-daşa çırır... Atam bu məsələdə xeyli rahat idi, heç vaxt fəxri adın dalınca qaçmayıb, qapılarsa döyməyib. Amma desəm ki, tətilfəndən da sevinmirdi, yalan olar. "Qırmızı Ulduz", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri, "İgidliyə görə", "Kerçin alınmasına görə", "Königsberqin alınmasına görə" medalları vardı. Yəni belə təltifləri çoxdur, aksariyyəti də mühərribə zamanına aiddir. Dinc quruculuq dövrlərində isə "Qırmızı ərmək bayrağı", "Şərəf nişan" və digər orden-medallar aldı. Sonuncusu Azərbaycan Respublikasının "Şöhrət" ordenidir. Düzdür, həmin zaman hələ ordenin özü yox idi. Mərhum Heydər Əliyev müvafiq "fərman"la təltif elədi, orden atəmin dünəyini dayışmasından bir il, yaxud iyunın sonra hazır oldu. Prezident Aparatindən telefon açıldılar, təqdimata man qatıldı. Müükafatçılar sırasında Məqsud İbrahimibayov, Mirvarid Dilbazi, bir neçə digər tanınmış adabıyyatçı və incəsanat xadimi vardi. Allah rəhmat eləsin, Heydər Əliyeləl tutub görüşdük, "ruhu şad olsun, İsmayıllı Şixlı yaxın dostum id" söylədi və atamın ordenini təqdim elədi. Mən də ailəmiz adından təşəkkürümüzü bildirdim.

- Əsərlərinin naşrı ilə bağlı durum na yerdədir? Ümumiyyətlə, Azərbaycan insanının kitabə, mütəaliyə münasibətini necə görürsü? Və yubiley sərancamı ilə aqədar gözlənləriniz?

- Müşahidələrimə əsasən son vaxtlar ölkəmizdə kitab oxumağa həvəs, meyil artıb və bu, sevindirici haldır. Bir zamanlar an müxtəlif sabablar, xüsusən kırıl qrafikasından latna keçidin doğurduğu çatınlıklar ucbatından mültiadi xeyli uzaq düşmüdü.

İsmayıllı Şixlinin da latın qrafikası ilə çap edilməyan çoxlu sayıda əsərləri var, bu yubiley ilində onların naşra hazırlanıb oxuculara çatdırılması yaxşı olardı.

- Müsahibəyə vaxt ayırdığınızda və samimi səhbətə görə minnəldərəm, sağı olun! ♦

Qurban Məmmədov